

11

2022

ISSN-0207-4710

GÖYƏRÇİN



ZARAFATCIL PEDRO

(İspan xalq nağılı)

Bir atanın iki oğlu var idi. Büyük sakit xasiyyətli idi, kiçik isə şən ve zarafatçı. Onun adı Pedro idi və insanlar onu Zarafatçı Pedro adlandırdılar.

Bir gün ata oğullarını çağırıb dedi:

- Oğullarım, biriniz işləyib qazanmalı olacaqsınız. Çünkü biz çox kasıbıq.

Beləliklə, ata böyük oğlunu mülkədarın yanına işləməyə göndərdi.

Torpaq sahibi və arvadı birlikdə bütün evi zəbt etmişdilər.

Elə ilk gün ev sahibləri oğlanı səhərdən gün batana qədər işləməyə məcbur etdilər. Əvəzində ona bir parça quru çörək verildi. Özləri isə qaxac edilmiş donuz əti, kolbasa və hər cür dadlı yeməklər yedilər.

Bu hadisə bir neçə dəfə təkrar olundu. Oğlan gördü ki, belə getsə, acıdan ölücək. Ona görə də o, bir neçə gündən sonra atası evinə qayıtmaga məcbur oldu.

Atası oğlundan işlərinin necə getdiyini soruştı. Oğlan başına gələnləri danışdı. Bunu eşidən Zarafatçı Pedro böyük qardaşına dedi:

- Günahların hamısı elə sənin özündədir. Atam icazə versə, sənin əvəzinə işləməyə mən gedərdim.

Ata razılaşdı:

- Yaxşı, Pedro, get.

Torpaq sahibləri elə onunla da böyük qardaşla davrandıqları kimi davrandılar. Birinci gün onu gecə səhəre kimi işlətdilər. Ona da səhər yeməyinə bir tike çörək verdilər.

Torpaq sahibi böyük bir sandığın kilidini açdı və vetçina, kolbasa və digər yeməklər çıxardı. Pedro çörəyini yeyəndən sonra həmin sandığın üstündə oturdu. Torpaq sahibi ona qoşqu verdi və dedi ki, onu düzəltsin.

Pedro heç bir söz demədən işləməyə başladı. Nahar vaxtı çatanda ev sahibi onu çağırıdı:

- Bura gəl, Pedro, gəl nahar et - çörək ye. Pedro cavab verdi:

- Xeyr, ustad, mən heç yere getməyəcəyəm. Mən çörəyimi həmişə işlədiyim yerdə yeyirəm.

Ev sahibi çəşib qaldı. Nə edəcəyini bilmədi. Həmin gün onlar naharsız qaldılar.

Axşam torpaq sahibi yenidən Pedroya üz tutdu:

- Yaxşı, işlədiyin bəsdir. İndi mətbəxə gedə bilərsən. Orda sənin üçün yemək hazırlanır.

- Xeyr, ustad, - deye Pedro cavab verdi. - Mən həmişə işlədiyim yerdə yemək yeyirəm.

Ev sahibləri nə edəcəklərini bilmədilər: Pedro sandığın üzündən qalxmırkı ki, qalxmırkı. Axşam üstü acliqdan əzab çəkən kişi oğlana dedi:

- Yaxşı, bala! İşləməyi dayandır, yatmaq vaxtidir. O da sənin çarpayın, get yat!

Pedro etiraz elədi:

- Yox, usta, - Mən işlədiyim yerdə yatmağa öyrəmişəm.

Ev sahibləri ac yatmağa məcbur oldular. Amma acliq onlara güc gəlirdi. Yeməkləri necə çıxarmaq barədə fikirləşirdilər, lakin Pedronun bundan xəbər tutmasını istəmirdilər.

Pedro bütün gecə sandığın üstündə yatdı. Sübh çağrı ev sahibləri ayağa qalxdılar. Arvadı kişiye çardaqdakı qazanda bir az noxud olduğunu xatırlatdı. Onlar gizlice noxudu gətirib qaynatdılardı, yesinlər. Pedro isə onlardan xəbərsiz qazanın içine bir ovuc kül tökdü. Elə buna görə də ev sahibləri yeməyi zibil qutusuna tökməyə məcbur oldular.

"Oh, mən o qədər acam ki, indi bir dilim çörək-dən belə imtina etməzdim" dedi torpaq sahibi!

Səhər açılanda sahibkar Pedronu səslədi:

- Pedro, qalx ayağa. Səhər açılıb, işə getmək, mal-qaranı otlığa aparmaq vaxtidir.

Pedro əsnəyə-əsnəyə dedi:

- Hansı səhər? Mən hələ heç günorta, axşam yeməyimi yeməmişəm. Deməli, səhər açılmayıb. Mən istədiyim qədər yata bilərem.

Pedro bu sözleri deyib uzandığı yerde xoruldadı. Acgöz torpaq sahibi arvadına, arvad ona baxdı, ikisi də ah çəkdilər.

Torpaq sahibi dedi:

- Bu avara acqarına yatmağa öyrəшиб. Bəs biz neyləyək?

Çarəsiz qalan torpaq sahibi qışqırdı:

- Pedro! Qalx, Pedro! Gel yemək yeyək və işə başlayaq!

- Bəs axşam? Bəs nahar? Pedro soruşdu.

Sahibkar hirsli-hirsli dedi:

- Axam yeməyi də, günorta yeməyi də, səhər yeməyi sən üstündə uzandığın sandığın içindədi. Qalx ayağa, bizi acındın öldürdün ki...

Pedro sandığın üstündən qalxdı və bic-bic güllerək dedi:

- Hə, bu başqa məsələ. Çoxdan belə olmalıdır idı...

**Tərcümə edəni:
R.Y.Əliyev**

